

1. Ümumi müddəalar

İlk istifadədən əvvəl bu təlimatı diqqətlə oxuyun və məhsulu istismar müddəti ərzində saxlayın. Cihazdan (masaj cihazı) yalnız təyinatı üzrə — bədənin müvafiq hissələrinin rahatlatma masajı üçün istifadə edin. Cihaz tibbi müalicə vasitəsi deyil. Hamiləlik, ürək-damar xəstəlikləri, dəri zədələri, qanaxma pozğunluqları və ya digər tibbi vəziyyətiniz varsa, istifadədən əvvəl həkiminizlə məsləhətləşin.

2. Təhlükəsizlik qaydaları

Elektrik təhlükəsizliyi

- Cihazı yalnız komplektdəki və ya uyğun adapterlə şarj edin/qidalandırın.
- Cihazı, kabeli və ya adapteri suya batırmayın (su keçirməz kimi işarələnməyibsə); yağ əllə toxunmayın.
- Litium batareyanı (daxili akkumulyatorlu modellərdə) yüksək temperatura və açıq aloğa məruz qoymayın; şişərsə istifadəni dayandırın.

İstifadə zamanı

- Cihazı açıq yaralar, şişkinlik, iltihab, dəri xəstəlikləri olan sahələrdə istifadə etməyin.
- Cihazı boyun ön hissəsi, göz, baş və hamiləlik zamanı qarın nahiyyəsində istifadə etməyin (istehsalçı xüsusi göstərməyibsə).
- Təvsiyə olunan iş/fasilə müddətinə əməl edin — uzun müddət fasiləsiz istifadə əzələ və toxumalara zərər verə bilər.
- Masaj zamanı ağrı, keyləşmə və ya narahatlıq hiss etsəniz, dərhal istifadəni dayandırın.
- Cihazı uşaqların əli çatmayan yerdə saxlayın; uşaqlarda istifadə etməyin (istehsalçı xüsusi göstərməyibsə).

3. Saxlanma qaydaları

- Cihazı quru, sərin yerdə saxlayın.
- Uzun müddət istifadə etməyəcəyiniz halda batareyanı qismən dolu saxlayın və hər bir neçə ayda bir dəfə şarj edin.
- Cihazı zərbələrdən qoruyun; uşaqların əli çatmayan yerdə saxlayın.

4. İstifadə təlimatı

1. Cihazı ilk istifadədən əvvəl tam şarj edin (və ya batareya taxın).
2. Cihazı istənilən bədən hissəsinə yumşaq təzyiqlə tətbiq edin.
3. Aşağı intensivlikdən başlayıb tədricən rahat hiss etdiyiniz səviyyəyə keçin.
4. Təvsiyə olunan müddətdən (adətən 15-20 dəqiqə bir sahədə) artıq istifadə etməyin.
5. İstifadə bitdikdə cihazı söndürün.

Qeyd: Masajdan əvvəl və sonra su içmək tövsiyə olunur; ilk istifadələrdə həssaslığınızı yoxlamaq üçün aşağı intensivlikdən başlayın.

5. Qulluq və təmizləmə

- Təmizləmədən əvvəl cihazı söndürün və şəbəkədən/şarjdan ayırın.
- Cihazın dəri ilə təmasda olan hissələrini yumşaq, az nəm parça ilə silin; suya batırmayın (su keçirməz model olsa belə göstərilən dərəcəyə əməl edin).

- Çıxarıla bilən nasadka/örtükləri (mövcud olduqda) təlimata uyğun yuyub tam qurudun.

6. Mümkün nasazlıqlar

Əlamət	Mümkün səbəb	Görüləcək tədbirlər
Cihaz işə düşmür	Qida/batareya yoxdur / düzgün taxılmayıb	Fişi/adapteri yoxlayın, batareyanı düzgün taxın
Masaj gücü zəifdir	Batareya zəifləyib / rejim aşağı seçilib	Batareyanı şarj edin, güc rejimini artırın
Cihaz həddən artıq qızır	Uzun fasiləsiz iş	Söndürüb soyumağa qoyun, tövsiyə olunan iş/fasilə vaxtına əməl edin
Qəribə səs-küy var	Mexanizm aşınıb / kənar əşya ilişib	Cihazı söndürüb yoxlayın; davam edərsə servise müraciət edin
Şarj olmur	Kabel/adapter zədəlidir	Başqa kabel/adapter sınayın

Problem davam edərsə, avtorizə olunmuş servis mərkəzinə müraciət edin. Ağrı və ya narahatlıq davam edərsə, istifadəni dayandıraraq həkimə müraciət edin.

7. İstismar şəraiti

- İş və saxlanma üçün quru otaq; temperatur təxminən +5 °C ... +35 °C.
- Nisbi rütubət: kondensatsız (su keçirməz modellər istisna).
- Qidalanma: batareya/akkumulyator, adapterin markalanmasına uyğun.

Texniki göstəricilər (masaj tipi — vibrasiya/perkussiya, intensivlik səviyyələri, batareya işləmə müddəti, nasadkalar və s.) konkret modelin qablaşdırmasında göstərilir. İstehsalçı əvvəlcədən xəbərdarlıq etmədən konstruksiyada və komplektdə dəyişiklik etmək hüququnu özündə saxlayır.